

25 iyul 2015-ci il

Qədimliyi ilə tanınan Naxçıvan minilliklərdən soraq verir

Qədim ve zəngin tarixə malik Azərbaycan çoxşərlik dövründə mədəniyyət və incəsənət nümunələri ilə dönyanın diqqətini üzərində cəmləşdirmişdir. Azərbaycanın elə bir bölgəsi, ərazisi yoxdur ki, oradakı abidələr ölkəmizin tarixinən xəbər vermesin. Qədimliyi ilə tarix yazan Naxçıvan maddi mədəniyyət abidələri ilə seçilir və minilliklərdən soraq verir. Hələ Naxçıvanda miladdan əvvəl IV-I minilliklərdə incəsənətin əsas növlərinən sayılan təsviri sənət geniş inkişaf tapıb, qayaların, bədii keramikanın və tunc məmulatlarının, eləcə də, müxtəlif minerallardan hazırlanmış bəzək əşyalarının üzərində heyatla bağlı olan, real və simvolik mənə kəsb edən maraqlı rəsmlər, işarələr, damğalar həkk edilib. İbtidai təsviri sənətin inkişafı ilkin yazı mədəniyyəti nümunələrinin - piktoqrafik mətnlərin yaranmasına gətirib çıxarır.

Naxçıvan həyatının canlı salnamələri tarixi abidələrin daş yadداşına həkk olunub. Gəmiqaya, Fərhad Evi, Əchabi-Kəhf, Yusif ibn Küseyr Türbəsi, Möminə Xatun Türbəsi, Gülüstan Türbəsi, Xanəgah Türbəsi, Qazançı körpüsü, Naxçıvan Cümə məscidi, Qeyseriyyə, Şərq hamamı, Naxçıvan buzxonası və digərləri bu diyarın ifadəsidir.



Qeyd edim ki, ümumilikdə Naxçıvan Muxtar Respublikasında 1162 tarixi-mədəniyyət abidəsi mövcuddur. Bunlardan 58 abidə dünya əhəmiyyətli, 455 abidə ölkə, 649-u isə yerli əhəmiyyətlidir.

GƏMIQAYANIN ADI NUH



ƏFSANƏSİ İLƏ BAĞLIÐIR

Özünün adı, ecazgar gözəlliyi ilə seçilən Gəmiqaya Azərbaycanın qədim mədəniyyət və incəsənət xəzinəsinə qızıl fond kimi daxil edilib. Gəmiqaya qayaüstü rəsmləri qədim Naxçıvanın tunc və ilk dəmir dövri əhalisinin bədii təfəkkürünü, estetik baxışlarını və dini-ideoloji təsəvvürlərini eks etdirən qiymətli tarixi mənbələrdir. Min iller boyu Naxçıvan əhalisinin iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən Gəmiqaya yaylaqlarının ərazisi bir növ mütqədəsləşmiş, hətta burada təbii məbədlər meydana gəlmüşdür. Adı Nuh əfsanəsi ilə bağlıdır. Yalçın, şıx qayalı, zirvəsi daim qarla, ağ buludlarla örtülü olan bu dağ uzaqdan mavi səma fonunda nə-



həng gəmiye benzəyir. Burada e.e. 4-1-ci minilliklərə aid qayaüstü rəsmlər-piktoqramlar var. Gəmiqaya təsvirlərinin və oradakı qə-

çox maraqlı piktoqrafik səciyyəli rəmzi işarələr-dairelər, dördbucaqlı, üçbucaqlı, çərçifələk nişani və s. həkk olunmuşdur. Bu cür işarələr Naxçıvanda I Kültəpənin e.e. 2-ci minilliye aid orta Tunc dövrü təbəqəsindən əldə edilmiş gil lövhə üzərində, boyalı qablar üzərində də çizilmişdir. Gəmiqaya petroqliflərinin analoji abidələrlə müqayisəli təhlili Azərbaycanın qədim əhalisinin mənəvi mədəniyyəti və incəsənəti haqqında elmi nəticələr söyleməyə imkan verir və onların qədim Azərbaycan təsviri sənətinin Naxçıvan mədəniyyətinə aid olduğunu göstərir.

NADİR GÖZƏLLİK VƏ ZƏRİFLİK ABİDƏSİ

Naxçıvan şəhərində tarix-məmarlıq abidəsi olan Möminə Xatun Türbəsi Azərbaycan milli memarlığının möhtəşəm abidəsi kimi tarixdə eksini tapıb. Şərq memarlığı incilərindən biri olaraq 1186-ci ildə Naxçıvan şəhərinin qərb hissəsində tikilib. Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəgizin arvadı Möminə Xatunun qəbri üzərində məqbərə yaradılmışına qərar vermiş, onun tikintisini oğlu Məhəmməd Cahan Pəhləvan hicri 582-ci ilin məhərrəm ayında (aprel, 1186) başa çatdırılmışdır. Elin yaddaşında "Atabəy Günbəzi" adı ilə qalmışdır. Abidənin baştagında kufi xətti ilə bu sözler yazılmışdır: "Biz gedirik, ancaq qalır ruzigar. Biz ölüruk, əsər

yalır yadigar".

Bəzi tədqiqatçılara görə, sərdabədə Atabəylər dövlətinin başçısı Şəmsəddin Eldəgiz, onun arvadı Möminə Xatun və oğlu Məhəmməd Cahan Pəhləvan dəfn olunmuşdur. Sərdabədə dəfn olunanların mezarlarının başdaşları vaxtile oğurlanıb aparılmışdır. 2003-cü ildə Sərbədə qıymətli daşdan nəfis şəkilde əsaslı bərpa işləri aparılmışdır. Sərdabədə orijinal quruluşlu olub, zəngin tərtibata malikdir.

Kompozisiyaya, yetkinliyə, ayrintılarının ince, zərif işlənməsinə və memarlıq həllinə görə türbə orta əsrlər memarlıq sənətinin şah əsərlərindən sayılır. Məşhur incəsənət tarixçisi, SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü M.V. Alpatov türbə haqqında yazır: "XII əsr Azərbaycan ustalarının Naxçıvanda yaradığı Möminə Xatun Türbəsi nadir gözəllik və zəriflik abidesidir. Möminə Xatun Türbəsi Şərqi ən gözəl klassik əsərləri. Firdovsinin "Şahname"si və Nizaminin "Leyli və Məcnun"u kimi əbədidir". Alpatovun fikrincə, o dövrün Orta Avropa memarlığında da belə gözəl abidəye rast gəlmək olmur. Abidə əzəmetli memarlıq zənginliyi ilə yanaşı, Azərbaycanın qədim tarixini, möhtəşəm dövlətçiliyini, yüksək səviyyəli mədəniyyətini, böyük memarlıq məktəbine malik olduğunu göstərir.

NAXÇIVAN XANLARININ YAŞAYIŞ EVİ

Naxçıvan şəhərində XVIII əsre aid tarixi-məmarlıq abidəsi olan Xan Sarayı Şərq memarlıq əslü-

bunda tikilmişdir. Abide XX əsrin əvvəllerinə qədər Naxçıvan xanlarının yaşayış evi olmuşdur. Sarayı XVIII əsrin sonunda axırıcı Naxçıvan xanı Ehsan xanın atası Kəlbəli xan Kəngərli tikdirmiştir. Xan Sarayı 1998-ci ilin aprelində Naxçıvan Xalça Muzeyi kimi fəaliyyət göstərir. Muzey 8 zaldan ibarətdir. Bunlardan biri Naxçıvan xanlarına həsr olunmuşdur. Yaradıldığı vaxt muzeydə 359 eksponat qeyde alındığı halda, hazırda onların sayı 2000-dən artıqdır. Burada, demək olar, bütün xalça növlərinin və xalça məmulatlarının (məfrəş, heybə, xurcun, cuval, örük və s.) nümunələri nümayiş etdirilir. Muzeydə Gəncə-Qazax, Quba-Şirvan, Qarabağ, Təbriz-Naxçıvan xalçaçılıq məktəblərinə XVIII-XIX əsrlərə aid xalça nümunələri saxlanılır. Çəsnilərinə görə "Qollu çiçi", "Pirəbədi", "Alpan", "Qədim əfşan", "Ovçuluq", "Zili", "Köhnə buta", "Naxçıvan", "Qasımusağı" və s. xalçalarla yanaşı, süjetli xalçalar - Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin portreti toxunmuş xalça (xalq rəssamı K.Əliyev), "Leyli və Məcnun", "Qarabağ mənzərəsi", "Boz qurdalar", "Gəncə gözəli" və s. əhəmiyyətli yer tutur. Muzeydə məişət əşyaları - misqərlik nümunələri, saxsı və çini qablar, qədim kişi və qadın milli geyimləri də nümayiş etdirilir.

Naxçıvanın bu və ya digər maddi-mədəniyyət nümunələri onun zəngin və qədim tarixindən dəyərli məlumatları təqdim edir.

Zümrüd BAYRAMOVA

